

## Hümmət ŞƏHBAZİ

### CARƏSİZ BULUDLAR

Yolların qıyacı gözündə  
sorğu-sual görünür  
ağacların nəslini aldadan  
həyatın axımından...  
Yağışın çürüməsindən  
danişir hamı,  
buludlar  
cəsarətsiz ancaq.  
Yellər  
ağlayırdı ölən yarpaqlara...  
Gecələr  
udurdu kölgələri...  
Və kölgələr  
yeniləşmədən köhnəlirdi.



bu gün Dədə Qorqud gəlməşdi bizə,  
“Basat”ı da özü ilə gətirmişdi;  
səni gördüm, gözəlləşmişdin,  
kirpiklərin açıldıqda  
gözlərin daha da axıcı idi,  
kirpiklərinin qatunda  
sonsuz səsləri gizlətmək olardı.

\*\*\*

İçimin dərinliyində  
boğur qarışqaların nəfəsi məni,  
darıxıram  
xınovlanmış sükütuma,  
amma sənin səsin  
kirpiklərinin altında gizlənmiş.  
Dünən  
şeirimdə bir kəlmə yatmışdı,  
eyni ilə  
kirpiklərinin altında  
mürgüləyən fəryad kimi,  
sonra  
o fəryad  
“təpəgöz”ləşdi,  
harınlaşdı,  
bütün röyaları uddu  
və sevgimiz  
uyumayan qayalarda qaldı,  
nə vaxt görüşə bilərik, sevdiciyim?  
Hə! Ara vermədən deyim ki,

Günəşli pinarlarda  
sıldırırm qayalı gözlərinin  
şirəsi  
axır

rrrrrr

o şirin,  
o istəkli,  
o yeməli,  
o nilufər qoxulu dodaqların  
ürəyimin ətəyini isındırır  
bir yanar şam kimi,  
saçaqları ucuqlayır  
qaranquşlar  
tavanlaşır,  
lap son bucağında evimin  
kəpənəklərlə sevişir balıqlar,  
su aşırımı, zanbaqların kölgəsində,  
ax!  
Bu küləyin yumşaq əsməsi olsaydı,  
qartal da qonardı qaranquşların yuvasına...